

## Rəsul Rza Ana dilinin saflığı uğrunda mübarizədə...



Ədəbiyyatımızın çoxillik təcrübəsi göstərir ki, dilimizin zənginlaşməsində və inkişaf etdirilməsində, habelə qorunmasında həqiqətən milli ziyanlılar - şair və yazıçılar böyük rol oynayır. Bu mənada ana dilinin tamizliyi uğrunda Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Mirzə Cəlil, Hüseyin Cavid, Cəfər Cabbarlı, Vəli Xuluflu, Üzeyir Hacıbəylinin başlatdığı mücadilə artıq dövlət dili olaraq ana dilimizin fəaliyyətinin genişlənməsi yolunda mübarizə mərhələsinə qədəm qoyur.

Mirzə İbrahimov, Rəsul Rza, Baxtiyar Vahabzadə kimi milli ziyanlıların yaradıcılıq amalına əvrilməkla uğrunda çarpışdıqları milli özüñüdərkin təbliğinə təkan verirdi. Qeyd-şərtsiz bu dəstəyə aid edilən şair Rəsul Rza doğma dilə ciddi yanaşan, onun inkişafı yolunda böyük xidmət göstərən qələm sahiblərindən biri idi. O, dilin tarixi inkişafını, onun keşməkeşli yoluunu millətin taleyi ilə bir tutan, gözəl yaradıcılıq məziyyətləri ilə yanaşı həmişə ana dilinin qayğısına qalmaq kimi yüksək vətəndaş amalına

malik sənətkarlarımızdır; Azərbaycan dilinin tarixi inkişafı, qaynaqları, ədəbi dilin pozulma mənbələri, xüsusən ədəbi-bədii dilin saflığı, ahəngdarlığı, dilin təmizliyi uğrunda mübarizə onun yaradıcı fəaliyyətində xüsusi yer tutur. "Azərbaycan dilinin bugünkü vəziyyəti və gələcək vəzifələri haqqında", "Azərbaycan Ali Sovetinin Sessiyalarında çıxışlar", "Mülahizələr", "Uzaq ellərin yaxın töhfələri", "Böyük şair haqqında qeydlər", Səttar Bəhlulzadəyə həsr etdiyi "Rənglər şairi", "Duyğuların izi ilə" və şair bu kimi müxtəlif səpkili yazılarında söhbət doğma dildən, onun tarixindən və müasir qayğılarından gedir.

Rəsul Rzanın (1910-1981) yaşadığı dövr, dəqiq desək, fəaliyyət dövrü sovet hakimiyyəti illərini ehət edirədə de əslində bu dövr, xüsusən şairin coşğun fəaliyyət çəgərləri müəyyən mənada Azərbaycanın sosial-mədəni həyatının bütün sahələrində milli dircəliş, ictimai tərəqqi dövrü kimi səciyyələndirilə bilər. Belə ki, ölkədə maarifçilik hərəkatının, siyasi azadlıq uğrunda ideya mübarizələrinin geniş vüset alması

ile eyni vaxtda dövlətə, dinə, dilə, millətə, elmə və mədəniyyətə çeşitli baxışlar formalşamışda olduğunun da nəzərə alınması lazım gəlir. Bununla bərabər xatırlatmaq yerinə düşər ki, Rəsul Rza bizim üçün hər zaman demokratik platformada dayanan, ədəbi dili milli zəmin üzərində möhkəmlətmək, sabitləşdirmək xətti yeridən bir sənətkar olmuşdur. Bu mənada Rəsul Rza dedikdə on çok mübarizə, daim mübarizədə keçən bir ömrü yada düşür.

Azərbaycan dilinin tarixi inkişafı, qaynaqlar, ədəbi dilin pozulma mənbələri, xüsusən ədəbi-bədii dilin saflığı, ahəngdarlığı, dilin təmizliyi məsələləri onu daim məşğul edirdi. "Azərbaycan dilinin bugünkü vəziyyəti və gələcək vəzifələri haqqında", "Azərbaycan Ali Sovetinin Sessiyalarında çıxışlar", "Mülahizələr", "Uzaq ellərin yaxın töhfələri", "Böyük şair haqqında qeydlər", Səttar Bəhlulzadəyə həsr etdiyi "Rənglər şairi", "Duyğuların izi ilə" və başqa bu kimi əsərlərdə söhbət doğma dildən, onun tarixindən və müasir qayğılarından gedir.

Yaradıcılıq mənbəyini Milli dil, Vətən tarixi, milli keçmişdən götürən şair Rəsul Rza ana dilini xalqın öz taleyi tek qiymətləndirirdi. Dilin tarixi inkişafını, onun keşməkeşli yoluunu millətin yolu ilə bir tutan, onun təmizliyinin, bühlur saflığının korlanması, heçə endirilməsi ilə bərişə bilməyən şair ana dilini ədəbiyyatımızın mübarizə vasitəsi sanmış, dilin zengin ifadəlilik imkanlarını layiqincə dəyərləndirə bilməşdi.

Şair gözəl yaradıcılıq meziyyətləri ile yanaşı həmişə ana dilinin qayğısına qalmaq kimi yüksək keyfiyyətə malik olmuşdur; bu həm yaradıcılıq nöqtəyi nəzərindən, həm də ana dilinin zənginlaşması baxımından təqdirəlayiq işdir. 1939-cu ildə Yazıçılar Birliyinin sədri olarken də təşkilatın keçirdiyi Dil müşavirəsində şairin öz məruzəsi: dilin



özünəməxsus terminlərinin olmaması və bu kəsirin qəzet-jurnal dilində yoxsulluq yaratığından danışır. Yenə 1939-cu il Rəsul Rzanın sədr olduğu Yazıçılar İttifaqının təşkil etdiyi dil müşavirəsində məruzaçı şairin özüdür. Məruza bütünlükə aktuel dil, hətta mən deyərdim, dilçilik məsələlərinə həsr olunub. "Rəsul Rzaya görə an mühüm dil problemi, nəinki şairin dövrü üçün, bu günün özündə də aktuallığını itirməmiş olaraq qalan lügət tərkibi və onun zənginlaşması yollarını tapmaq məsələsi idi. Şair bir dilçi-filosof alım kimi çox doğru olaraq göstərirdi ki, "Şürun əsas elementi olan dil ictimai dəyişikliklər, tarixi inkişaf nəticəsində şürun özü kimi dəyişir və irəliləyir" və dediyini tarixi faktlarla əsaslandırdı.

Yenə həmin müşavirədəki məruzəsində deyirdi: "...Komunist" qəzetiñin bəzi əməkdaşları dilə lüzumsuz yeni sözər gətirməkdə həqiqətən birinci yer tutu biler: natura, uçastok, mexanizator, mobilizasiya, sort, pozisiya, transport, spekulyasiya, ekipaj, reys, produksiya, korpus, uçot, xormeyecter, avariya, prosent, prostoy, komissariat, masstab, realizə etmək, maşinist, laryok, struktura, instruksiya, populyarlaşdırmaq, buksir və bundan başqa yüzlərlə belə sözərə yaran qəzet işçiləri bir balaca özlərinə zəhmət versələr, bu sözərən əvvəzini Azərbaycan dilində tapa bilərlər. ...nə üçün gözəl yedək sözümüz var ikən buksir yazmaq lazımdır!?"

Əger R.Rza yaradıcılığının novator xüsusiyətlərini təkcə bu istiqamətdən araşdırısaq, dilimizin lügət tərkibində yer tutmuş onlarla yeni sözün müəllifinin R. Rza olduğunu görərik. Əlbəttə, yeni söz yaratmaq meyli Rəsul Rzada güclüdür; bu barədə yekdil rəy də mövcuddur.

Belə ki, şair, həmişə yenilik axtaran, fikrin dəqiq və eyni zamanda obruzlı ifadəsi üçün yeni imkanlardan istifadə edən bir sənətkar olmuşdur. O, söz sənətimizə forma və məzmunca yeniliklər gətirərkən novator şair kimi geniş şöhrət qazanmışdır. Xalq ruhunda köklənən, xalq məsələ yüksəkünü daşıyan: "səhərlərim açılır, könlüm açılmış nədən"; "şikəst bir övlad anasının bənizi"; "payını güclülər yemiş aclar"; "üfüqdə göy gözlerin sarı həsrəti"; "səhifələrdə yaralı qəlibin mahəbbəti"; "haqqın yolu nə qədər iztirablı olsa da..."; "hicranın gözleri oyaqdır yena"; "tesəlli üçün deyilmiş yalan"; "könlüm sənsiz ağlar, səninlə gülər"; "yalqız otaq, yalqız ürək"; "göyərçin könlündür yollarda duran"; "bir yanında ömür kimi axır su"; zəfər adlı böyük güne and olsun" "zülmətin möhnətini kor söyleşin"; "mən torpağam, məni atəş yandırmaz"; "mən ürəyəm, döyünməsem ölərəm" deyimləri misralara siğışır, hər misra böyük şeiri andırır. Bu mənada "şimşəkli bahar", "söz yanığı", "hicran dəniz", "yelkən budaqlı" (bağlar). "yumşaq gecə", "biçaq-süküt" nümunələri şairin yeni söz axtarışının uğurlu nəticələri təsiri bağışlayır. Şairə məxsus olan yeni ifadələr onun fərdi, özünəməxsus əslubunun bir hissəsi, sənətkarı tanıdan, onu başşalarından seçən bir vasitə kimi çıxış edirlər. Bu təşəbbüs, xüsusun yaradıcılıq baxımından təqdirəlayıq işdir; bu meyl şairin ilk əsərlərindən hiss olunmaqla müyyəyen mənənda onun yaradıcılıq xüsusiyyətlərini bəlirləyən digər qabarlı keyfiyyətlərindən biridir.

Şairin bu qayılarını qəribliyə salmaq heç də düz olmaz; bəzən unutduğumuz və ən fəal sözümüzü "qeyri-fəal" fonda atdığımız kəlməmizi şeirə getirir, ötəri saydığımız bir dil vahidini zəruri sözə çevirir; məsələn, onun məşhur "hər nəhrdən su vardır göy ümmanlar içinde" misrasındaki ümman yerinə alışığımız "ocean" desəydi bundan şeir itiracəkdi... Xalqın danışığında ümman dərdi var, bir ümman işim var, ümman xayallar, ümman sevgi(bəsləmək)... var, okean sözünü bura necə yerləşdirəsən... Bu, onun bütün yaradıcılığı boyu izlədiyi, əməl etdiyi



pozulmaz "yasa"lardır; Hindistan, Avropanın yerinə "İndiya, Yevropa" yazan mətbuat orqanına həman yerindəkə kəskin iradalarını yetirirdi. Lakin bu heç də "dili qara qifil alda saxlayaş, ona heç bir yeni kəlmə və termin girməsinə yol verməyək" də demək deyil... bu götürmələr, gətirmələr ana dilinin ruhuna, deyimləne, ahənginə qrammatik qaydalarına, bir sözlə, qanına-canına yatırısa, xaric səslənmirsə bu dili zənginləşdirir. Şəxsi qənaətini də bəyan edirdi. 1956-ci ilin avqustunda Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Azərbaycan dilinin dövlət dili elan edilməsi və Konstitutsiyanın 151-ci maddəsinə məqsədönlü eləvələr edilməsi ölkədə milli yüksəlişə səbəb oldu. Tezliklə, az bir müddət içərisində Azərbaycan dilinin dövlət dili hüququnun yalnız elə kağız üzərində bir status olaraq qalacağını, onun əslində "yalançı" bir dekor görəniş olduğunu biləcəkdir, indi yüksək həyəcan içinde və böyük ümidiyle 1956-ci il 20 avqust sessiyasındakı çıxışında deyirdi: "...biz dilimizə olan qayğı və diqqətimizi qat-qat artırmalıyıq. Hələ bəzi idarə və müəssisələrdə bu dilə lazımi hörmət və etina yoxdur. Elə bir vəziyyət yaratmaq lazımdır ki, Azərbaycan dilinin gərəkliyini, onun dövlət əhəmiyyətini hamı dərindən dərk etsin..." İldən ilə məktəblərdə Azərbaycan dilində təhsil alan uşaqların sayı azalır. Bu ilk nezərdə bir cümlədir. Lakin bu cümlənin dalında elm, ədəbiyyat və sənətimizin taleyi, xalqın taleyi durur. Bu bizi ciddi bir surətdə düşündürmeye bilməz. Doğma Azərbaycan dilinin formal yox, əsil həqiqətdə bütün həyatımızda və işimizdə, ...mübarizəmizdə ona layiq olan yeri tutmasını təmin etmək lazımdır."

Demək olar ki, Rəsul Rza birinci olaraq cəmiyyətin həyatında, düşüncəsində, əhəvali-ruhiyyəsində başlanan yeniləşməni əks etdirməyə başlıdır. Şair bir çox poetik nümunelerində, məsələn, "Yaz gəlir", "Bir anlıq səadət", "Həyat", "Qədim əlyazması", "Divar daşı", "Novruzgülü", "Nərgiz" və s. kimi şeirlərində adı, sadə, ilk baxışda mühüm olmayan həyat təzahürlərindən, predmet və hadisələrdən


lakin o, bu kiçik, adı təfərruat vasitəsi ilə yeni bir fikir, əhəvali-ruhiyyə ifadə edirdi. Beləliklə ilk qələm təcrübəsindən başlayaraq, şairə yeni söz yaratma meyli - daha çox əlbəttə, dili üslubca kamilləşdirən, ifadəliliyini artırın təcrübəsində güclü olmuşdur. "Etiraf edək ki, indinin özündə yazıçı dilində novatorluğun məzmunu çox vaxt "bir neçə təzə sözün işlənməsi" kimi başa düşülür və bu gün də müasir ədəbi-bədii dilin (ferdi üslubların) təsvirini verən tədqiqat işləri demək olar ki, yoxdur..."

...

Rəsul Rza özü əsl novatorluğun mahiyyətini müyyənəşdirə bildiyindən bu barədə 1961-ci ildə yazırı: "...yeni söz daha geniş, daha dərin mənalıdır. Bu yenilik tələbi yalnız kəlmənin, yeni məhdud mənada sözün yeniliyi deyildir. Bu fikir, ifadə yeniliyi, idrak və təsvir, tərənnüm yeniliyi deməkdir".

Şairin beləcə "fikir yeniliyi" tələbindən baxarsaq, bir çox suallar qarşıya çıxır. Məsələn, tarixa, keçmişə, ana dilimizə laqeydiyimiz və ya sədaqətimiz, hörmətimiz və ya bigənəliyimiz hansı daha çoxdur?! İndi Bakıda əcnəbi, demək olar ki, anlaşılmaz adlara böyük aludəlik başlanıb bu adların Bakı və bəkəllərlə bir bağlılığı varmı?! Binqo, Oazis, Relaks, Lido, Retro... və s. Həmçinin metro stansiyaları adlarına nəzər salaq: "şəhər" məktəbinin, vaxtılı maarifşəhər ziyalılarının evinə çəvrilmiş və "Leyli və Məcnun" operasının hazırlanıldığı "İslamiyyə" məhmənxanasının adını nə üçün işlətməyək?! Belə olan halda Ana tarixin maraqlı bir səhifəsi qorunmuş olsardı... Əlavə edək ki, hatta qələmindən çıxan yazılarında İnşaatçılar yox, Qurucular küçəsi; Kuban vilayəti yox, Qurban işlədi. Öz imzasını inadla milliləşdirən şairin ardınca bütün Azərbaycan şairləri dəstəsi gələcəkdi: Xəlil Pza, Əli Kərim, Məmməd İbrahim(Məmməd Araz), Fikrət Qoca, Fikrət Sadiq, Əlkəbər Salahzadə, İsa İsmayıllzadə, Oqtay Rza, Əhəd Müxtar, Şəmşad Rza, Ramiz Rövşən və başqları...

Lakin bunlarla bərabər, şair dilimizdə vətəndaşlıq qazanmış bir çox dəyərli sözlərimizi alınmadır, yaddır, - deyə dildən çıxarınlara da yerində iradalarını bildirirdi; "Uzaq ellərin yaxın töhfələri" məqaləsində "qədimden bəri dilimizin ahəng qanununa uyğun, el arasında işlənən, dilimizin üzvi fərdi olan neçə-neçə kəlməni harada, kim isə bəla danışır. bu sözləri işlədir, deyə "nöyülü qarğaya" döndərib dildən, yazıldı hansı adların daha məzmunlu olduğu göz önüne gəlir. Amma bir vaxt Bakının milli görünüşünü bərpa etmək etmək üçün nə qədər cəfa çəkilib iş diqqət etsələr, faydalı olar. Rus dili quruluşuna, onun lüğət tərkibinə nə qədər qayğı, elmi müdriklik ilə yanaşıldığı iibrəti bir örnəkdir.



qayıları çokirdi... "Araz" kinoteatrı əvvəl "Spartak", "Azərbaycan" kinoteatrı əvvəllər "Krasny Vostok", "Vətən" kinoteatrı "Proletariy", "Bakı" əvvəl "Bakkomuna", "Nizami" kinoteatrı əvvəllər "Xudojestvenny", "Bahar" əvvəllər "Forum" adlanırdı.

Rəsul Rza Kinematoqrafiya Naziri işləyərkən bunları dayışdırımıya müvaffeq olmuşdur. Bunu indiki milli düşüncənin dirçəldiyi bu günlərimizdə demokratik imkanlardan bəhrələndiyimiz bir çağda davam etdirmək olmazmı? Bakıda tarixi "İsmailiyyə" və

ya "Səadət" məktəbinin, vaxtılı maarifşəhər ziyalılarının evinə çəvrilmiş və "Leyli və Məcnun" operasının hazırlanıldığı "İslamiyyə" məhmənxanasının adını nə üçün işlətməyək?! Belə olan halda Ana tarixin maraqlı bir səhifəsi qorunmuş olsardı... Əlavə edək ki, hatta qələmindən çıxan yazılarında İnşaatçılar yox, Qurucular küçəsi; Kuban vilayəti yox, Qurban işlədi. Öz imzasını inadla milliləşdirən şairin ardınca bütün Azərbaycan şairləri dəstəsi gələcəkdi: Xəlil Pza, Əli Kərim, Məmməd İbrahim(Məmməd Araz), Fikrət Qoca, Fikrət Sadiq, Əlkəbər Salahzadə, İsa İsmayıllzadə, Oqtay Rza, Əhəd Müxtar, Şəmşad Rza, Ramiz Rövşən və başqları...

Lakin bunlarla bərabər, şair dilimizdə vətəndaşlıq qazanmış bir çox dəyərli sözlərimizi alınmadır, yaddır, - deyə dildən çıxarınlara da yerində iradalarını bildirirdi; "Uzaq ellərin yaxın töhfələri" məqaləsində "qədimden bəri dilimizin ahəng qanununa uyğun, el arasında işlənən, dilimizin üzvi fərdi olan neçə-neçə kəlməni harada, kim isə bəla danışır. bu sözləri işlədir, deyə "nöyülü qarğaya" döndərib dildən, yazıldı hansı adların daha məzmunlu olduğu göz önüne gəlir. Amma bir vaxt Bakının milli görünüşünü bərpa etmək etmək üçün nə qədər cəfa çəkilib iş diqqət etsələr, faydalı olar. Rus dili quruluşuna, onun lüğət tərkibinə nə qədər qayğı, elmi müdriklik ilə yanaşıldığı iibrəti bir örnəkdir.

Vaxtılı rus dilinə daxil olmuş, bu dildə vətəndaşlıq hüququnu qazanmış bir sıra alman məxəzli, alman köklü sözləri atmaq, ya dəyişmək ... mühəribənin ən qızığın günlərində alman faşistlərinə qarşı ümumi xalq nifrətinin ən alovlu, qəzəbli vaxtında belə heç kəsin ağılna, dilinə gəlmirdi. Çünkü dilin yiyəsi bir ovuc avantürist, canilər deyil, xalqlardır. Həqiqətən bu dilin bir cəfəkeş kimi Rəsul Rza Azərbaycan Milli Ensiklopediyasını yaradırdı ki, yaddan çıxan söz-kalma, məfhüm yenidən dilə, onun lügətinə qayıtsın; ana tabietin qoynunda rəngarəng bağçaya, gülüstana baxıb ağ gül... qırmızı gül... sarı gül... demeyək. Ya da gözümüz baxdıqça baxdığımız bu ələmdə bütün məxluqatı ümumi şəkildə cücü, quş, heyvan... deyə başdansovdu adlandırmışaq, üzdən getməyək, sözün bal dadi veren mahiyətinə vəraq. Odur ki, "Balacaların təbiəti ensiklopediyası" adlı kitabındaki təbiətə vurğunluq tərənnüm edilən şeirlər demək olar ki, bütün heyvanlara, həşəratlara həsr edilmişdir. Məsələn, "Tülkü", "Dələ", "Porsuq", "Pişik", "Dəvə", "Keçi"; quşlardan "Qaraquş", "Qartal", "Bildirçin", "Laçın"; həşəratlardan "Dozanqurdu", "Əqrəb", "Kəpənək", "Çeyirkə" və s. "Yeddi çınar", "Kəklik", "Nərgiz", "Göyər çınarım, göyər", "Kövrək budaq", "Bahar", "Yaz gəlir", "Bal arıları" və s. həsr edilmişdir. Etiraf etməliyik ki, tabiətdəki bitkilərin adı kimi heyvanat aləmi də bizimcün na qədər anlaşılmazdır. Bizi əhatə edən aləmi yalnız ümumileşdirici adlarla təqdim edə bilirik. Şairin balacalarla hədiyyə etdiyi "Ensiklopediya"dan isə uşaq istədiyi qədər götürürəkcdir. Bu mənada nəvəsinə tövsiyyəsi: "Tural bala həşədat yox, seksən; sənə söz deyəndə cavabında "indi" yox, bu saat, yaxşı, baş üstə-söylə. "İndi" demək düz deyil, ruscadan tərcümədir... Şairin "İnkişaf etmiş mədəni dillərin zəngin söz ehtiyatı var. Bir də bu sözlərin yerinə görə, vaxtına görə müxtəlif mənələri var. Sözlərə nisbətən musiqi dilinin ana vahidləri (lad) müqayisə edilməyəcək dərəcədə məhduddur. Rənglər də belədir; ən müşahidəçi adam rənglərin sayıını əl barmaqları ilə göstəre biler. Ancaq bu ana vahidlərin (ister musiqi, ister rəng olsun) bölgünmələri var. Musiqinin bəmi, zili, rənglərin çalarları var. Bu nüsnələrin, çalarların sonsuzluğu sözlərin ifadə imkanı ilə yarışa bilər."



Şairin şeir yaradıcılığı minillik tarixə malik Azərbaycan poeziyasına özünəməxsus yenilik, təravət köçürüb daşımışdır. Rəsul Rzanın "yaza-yaza yandığı, yana-yana yazdığını" semimiyəyit ifadəsi olan "Qızılğıl olmayıyadı..." poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış en deyərləi əsərlərdən biridir. Müşfiqin xatirəsinə həsr olunmuş poemanı şair heç də təsadüfən "Qızılğıl olmayıyadı..." adlandırmamışdı. Bizim xalq bayatılarımız çoxdur, amma bu ən məşhurlarından biridir: qızılğıl olmayıyadı... elə fəsil olarmı, elə bağ-bağça olarmı? Az qala bəddua təsirində ortaya çıxan, həm də arzu şəklinde formallaşan bu məsradan sonra alqış dua-sənə: saralıb solmayıdı yəni saralıb solunca heç olmasın, könül də qübar etməsin...

Böyük şair, Nazim Hikmet 60-ci illərin lap ilk çağlarında uzaq-uzaq əsrlərin arxasından "arzuları, ümidi, xəzif bir təbəssümü, bir gilə göz yaşı, insan ətri dolan sevinc, fikrin qüdrəti"ni bu günə daşıyan, çatdırıb ana dilinə və Rəsul Rza həsr etdiyi məqaləsində "bu —

bənzərsiz şeirləri Türk dilinə çox-çox yaxın dildə - azərbaycanca oxuyanda səadətə qovuşdum" deyə yazırı. Böyük şairi oxucuya-şair oxucuya sevdiren nə idi? Bu, her şeydən əvvəl, zənnimizcə, xalq danışığı təbiiliyinin qorunub saxlanılmasında idi. Çünkü bədii əsərdə xəlqilik, onun dili, əslubu, obrazlar sistemi milli ruha yaxın olma prinsipi ən sabit, ən doğru prinsipdir.

Od nə çəkdi - küldən soruş!  
Baş nə çəkdi - dildən soruş!

qədim el hikmətini yada salır... Özü yazılırdı: "Fikrin cövhərini mümkün qədər kiçik qəlibə yerləşdirə bilmək sənətkarlıq tələb edir. bir söz adı, hərəretsiz sükut və yorgunluqla dolu cümləni alışdırıb şəfqələndirə bilər". Və ya

Ayrılıq dediyin duzlu bir sudur  
İçdikcə köz kimi yandıracaqdır.

Sanki şor sudan çox, udulan göz yaşlarını nəzərdə tutub şair. Əlbəttə belədir. Yazıçının bədii dile münasibəti onun ədəbi-estetik görüşlərinin mahiyətindən irəli gəlir. İ "Yazıçının dil mədəniyyəti, bir tərəfdən, onun dil-nitq normalarına necə əməl etmesi ilə, digər tərəfdən, dilin təbii imkanlarından istifadə ustalığı ilə bağlıdır" Müásirlərindən aydın dil, ana dilinə hörmət gözləyən şairin öz dili çox aydın idi:

Aydındır şeirin dili  
İstəyirsən sevincindən,  
İstəyirsən qəmdən yaz...

O qədər parlaq ki, bu dərin hikmətlərin, el təfəkkürünün nurlu səhər üzünə çevrildiyi bir aydınlıqdır:

Elə aydınlaşdır bu dil  
Nadan yüz yol oxusun,  
Yenə bir şey anlamaz

Demək bu aydınlığı sadəlik, amma basitlik yox, xəlqi, möhtəşəm, amma birovuz, bəsət deyil, nadanın anlamayacağı səviyyədə yüksək, ali, kamil deyə anlamalılığı. Şair ana dilini birmənəhə şəkildə "xalqın sərvəti" adlandırdı. Çox yerində olaraq Qəzənfer Kazimov "Sənətkar və söz" məqaləsində şairin sözaxtarma əzabı, təzəliyi ilə seçilən epitetlər, xalq

ifadələrinə uyğun yeni, orijinal ifadələr qurub işlətmə meylleri, sadəlik və yiğincılıq, artıq şeklärın ixtisarı, tutarlı metafor və müqayisələr, yeni sözişlətmə meylleri, spesifik tekrir və alliterasiyaları R. Rza poeziyasının əlamətlər əslub keyfiyyətləri kimi şəhər edir. Və nümunə verilmiş misra və beytlərdən aldığı təsəssürat əsasında müəllif bu qənaətə gəlir ki, R. Rza şeirində hadisələrin tempi, dəyişməsi çox itidir, təsvir obyektləri bir-birini tez-tez və sürətlə əvəz edir, rəssamdan fərqli olaraq, şair bütün əlamətlərin eks olunmasına çalışır, təsvir obyektinin bir sira zəruri əlamətlərini qeyd edib irəli gedir; "Qara saçlı bir qız bilet və təbəssüm satır" kimi misralarla sözləri gözənlənməz əlaqələndirməklə öz ideyalarını oxucuya asanlıqla, əyani şəkildə çatdırımda böyük ustalıq göstərir.

Mən istəyirəm gülər açılsın,  
güllələr açılmasın amanlı ya amansız.  
Mən istəyirəm: - qapılar qapanmasın,  
soyuq olanda hava gözələr qapanmasın.  
Mən istəyirəm yanğınlar sönsün, ümüdlər sönməsin.  
Meyvələr dəysin öz fəslində, ürkəklərə söz dəyməsin.  
Hər şey insana baxınsın, insan ələ baxmasın.  
Mən istəyirəm sevinc, sədət bol olsun  
Ürəkdən - ürəyə, ölkədən ölkəyə  
Açıq yol olsun.

Burada az qala əsil və törəmə mənələr arasında "söz oyunu" baş verir; şair eyni səslənib amma uzaq mənələr daşıyan sözləri qarşıdırmaqla buludların və uşaqların ağlaması (əslinde buludların boşalması, yağış yağması); güllə ilə gülləri, qapı qapanması ilə göz qapanmasını, yanğınlar və ümidle bağlı "sönmək" feilinin qarşılaşdırılması... dilimizin, ədəbiyyatımızın "söz vardır kəsdirir başı; söz var kəsər savası" örnəkləri vardır.

Şairin şeir örneklerinin müşahidələrindən aldığımız nəticələr səslərin alliterasiyası, Türk şeirinin canı, qidası olan səslərin yaratdığı harmoniya şeiri şərqiye çeviridiyini göstərir. Daxili qəfiyənin gözəl örnəklərini əlavə etsək buraya; bütün linqvistik səviyyələrdə olan —



daxili qafiyələr-leksik, qrammatik biçimli söz və birləşmələr, ümumi poetik təessüratların ifadəcisi olanda xüsusi qüvvə və parlaqlıqla özünü bürüza verir... qafiya qoşağı misralara şirinlik, dad verir və bədii ifadə kompleksində fonoloji təkrarların xüsusi payı olduğunu nümayiş etdirir.

Bu manada şairin məşhur "Bəxtiyar" şeirindəki layla həzinliyi bu keyfiyyətlərdən ortaya çıxmışdır...

Külək qarı səpələr, Bəxtiyar,  
Ağ geyinib təpələr, Bəxtiyar  
Gecə qara, yol uzaq,  
qardaşım.  
Göylər bulud, çöl-düz ağ,  
qardaşım.  
Kaman çalan kimdi o, Bəxtiyar,  
Kükeldi, ya simdi o, Bəxtiyar

Müstəsna gözəlliyyət sahib şeir, yazılışı gündən(1942) bəri nə köhnələn, nə boyatiyan vürgünluq, şövq... Unudulmayan şeirlər deyə zənn etdiyim silsilədən bir şeir. Güclü ürəyin, "tünd məcaz" bir şairin bağından, dilindən qopan şirin nəğma, layla şeir. Bunlar universitet illərimin şeiridir; ana dili sixşdırılıb künca itələnən o illərdə doğma dilimin qurur verici notları. Həmin hüzün ilə Çinli pionerə yazdıığı "Si-Au" şeiri isə uşaq illərimin şeiri idi. Yadimdadır, mən özüm məktəbliyikən onu mahni tək zümrümə edərdim; buna həm də şeirin məzmunu kömək olurdu: bəlkə bu şeirin "şərqi, mahnı" təessüratı onu mənim

hafizəmdən pozulmağa qoymayan?! Əlbette "obrazlı mezmun, fikir tutumu qafiyələrin imkanlarına söykənəndə ritmik səslənmə şairin estetik məqsədinə daha yaxın olur. İntonasiya həm misraları məna cəhətdən bir-birinə bağlamaq məqsədini izləyir, həm də misraların quruluşunu simmetrik tənzimlənmə ilə onu keyfiyyət həddinə çatdırır; şeirin emosional təsiri buradan irəli gəlir".

Bir qaranlıq gecədə Dzin-Ayım yola düşdü.  
Ay çıxdı sağ tərəfdən, kölgəsi sola düşdü.  
Yol uzun, gecə qara, Dzin-Ay, səfərin hara?  
Ürəyin necə qızdı sırlı qaranlıqlara?  
Mənim dostum, həyanım... Balaca partizanım!...

Bir də gənclik şüurumuzda firtına qoparan bir növ "dissident" şeirlər; nə gizlədim belə əsərləri bərk-bərk gözləyir və onlar bizi hətta gözlənildiyindən də çox məşgul edirdi.

Məşhur "Sarı dana və balaca qız" şeiri ilə dirçələn ümidi, baş qaldıran etiraz hikkəsi ... hər şey yadimdadır. Bu bizim sovet katorqa normasının əslində bir məhbusa çevirdiyi analarımız idı. Təəssüratlar güclü idi; "çicəklənən" kolxoz təsərrüfatı və qırılıb məhv olan ümid, dağılan ailə, şaxtaya düşən balaca tumurcuq... son diksintisində də anasını görməyən, onu həyata getirən, bu həyatdan yola salmağa isə vaxtı, imkani olmayan ana adlı zəmanə robottu. - Rəsul Rzanı düşündürür, düşündürdükcə həyatı məqsədə, amala, mövzuya çevrilirdi.

Universitetdə rus rəqurplarında Azərbaycan dili dərsim gəlir xatırımö. Barmaqarası baxılan, yad dildə təhsil alan bu gəncliyinsə dodaq bütüb ciddi qarşılımadığı bir dərs. Olan-qalan bir imtahanın ərefəsində bu dil "gündəm hörməti" qazanan, sonra isə unudulan bu dərsler... çətin idi bu dərsler... Amma filoloji fakültədə hələlik əvəzə girdiyim dərslərdə demədiyimi burada deyirdim; Azərbaycan dilinin tarixi arealının genişliyindən, onun Qafqazda ümumanlaşma qədərindən...



Günlər keçir ağır-agır  
Səndən ayrı  
Yollarına gecə-gündüz  
çışkin-çışkin kədər yağır  
Səndən ayrı.  
Qulağında gülüşünün şəlaləsi  
Səndən ayrı.  
Xəyalımda titrək, kövrək  
dodağının piyaləsi  
səndən ayrı.  
Dəniz gəlir dalğa-dalğa,  
qıvrırm-qıvrırm  
dönür geri  
sənsiz görüb sahilləri.  
Küləklər də sığallamır  
çıçəkləri  
səndən ayrı...

Şeir 80-ci ildə yazılmış - bu 70 yaşlı Rəsul Rzadır. Şeir gənclik həvəsi ilə yazılmış...amma ixtiyar yaşın həzinliyi çökmüş çökə bildiyi qədər. Bir dəfə əslubiyat dərsim idi; belədə özümlə kitab götürürəm. acidim, bu şeir çıxdı. Həm də o şirin təsadüfə görə, bu şeiri umutmadım: həmin an dilimizin imkanlarını, həzin-həzin ürək piçiltilərini vərə bilən dilin qadırılıyi... yerinə düşdü bu şeir...

Kim demiş ki, dil millətin gecə və gündüz yanan qəndilləridir. Əgər belədirsa bu qəndilləri, məşəlləri gecə-gündüz sönməyə qoymayanlar da var... Şair sağlığında ana dilini yad meyllərdən, təhlükələr osintilərdən qorudu, bütün ömrü boyu bu amal uğrunda mübarizo apardı: dünyadan köçdükdən sonra da bu mübariza dayanmadı... Şairsiz keçən bu ösrə hətən gün onun şeirləri ilə davam etdiririk. Rəsul Rzanın şeri dilimizin uğurlanın əks etdirir. Şairi məşgül edən hər şey kimi dil sevgisi də onun Vətən eşqindən güc alır. Şairin əsərləri ana dilimizə hörmət və sevgidən xəbor verən şeir dilinin saflığının sözlərə örnəkləri kimi yenə dilimizin parlaq nümunələri tək durur və ortaq türkçəmizə gedən yollarımızın əzab-əziyyətini, məhrumiyətini göstərməklə bu yolları mənətlə edir.

...XXI əsr Rəsul Rzasız geldi. Amma çox istəyirdi ki, bu təzə ösrə görsün. Yalnız arzulamırı, bu əsra çatmağa özünü haqqlı bildirdi. Deyirdi ki, heç olmazsa, yenin ösrən birçə gününə yaşayım, sonra dünyadan gedim. Bu arzusu lətin yaddaşında əbədiləşən səsində də qalıb. Sadəcə arzulamır, taleyi iddiası var: "Mən iyirmi birinci ösrə necə görməyə bilərəm?!" İlk baxışda bu nisgil oyadan sözləri qəribiliyə salmaq lazıim deyil. Həqiqətən bu təbii istəklər böyük şairin və onun kimi də bir çoxunun haqqı vardi. Ana dilinin dövlət statusu allığı, latin əlifbasına keçidin reallaşdırılması, milli məktəblər artırıldığı, milli soyadlarının bərpa edilməsi, Azərbaycan türkçəsinin tarixi rolinin və funksiyasının beynəlxalq səviyyədə yüksəldilməsi istiqamətində ciddi addımlar atıldıqı bir vaxtda- müstəqillik qazandığımız, onun şirin bəhrələrini daddığımız dövrümüzde bu amal uğrunda çarpışanların, hər kəsden çox Rəsul Rzanın bu günü görməyə haqqı vardır.

